



XUDAFƏRİN

“Xudafərin harayından qalan mən!..”



Qəzet 1932-ci ildən çıxır № 05-06 (6811-6812) 15 may 2019-cu il Cəbrayıl RİH-nin orqanı

10 may - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür

9 May faşizm üzərində Qələbədən 74 il keçir


Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı



Azərbaycan Dillər Universitetinin və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə mayın 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində şəhid Novruz Aslanov adına tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası" II Beynəlxalq Elmi Konfransının bölmə iclası keçirilmişdir.

Əvvəlcə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Azərbaycan Dillər Universitetinin prorektoru Ta-

mam xanım Cəfərova, Universitetin "Sabah" Mərkəzinin rəhbəri Aynurə Budaqova, Universitetin kafedra müdiri Amil Cəfərov, I dərəcəli Əmək Ordeninin sahibi Oqtay Həziyev, Cocuq



mərcanlı tam orta məktəbinin direktoru Zamin Həziyev və YAP fəalları məktəbin foyesindəki büstün önünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad etdilər.

Tədbiri giriş sözü ilə açan



YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev səsiya haqqında məlumat verdi, qonaqları təqdim etdi.

Azərbaycan Dillər Universitetinin prorektoru Tamam xanım Cəfərova bu tədbirin bu il ikinci dəfə keçirildiyini qeyd edərək dinləyicilərə mövzu barəsində geniş məlumat verdi. Bildirdi ki, məqsədimiz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işləri təbliğ etməkdir.

Sonra Dillər Universitetinin "Sabah" Mərkəzinin rəhbəri Aynur Budaqova, kafedra müdiri Amil Cəfərov, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev və Əmək Ordenli Oqtay Həziyev, məktəbin müəllimi Orxan Əlibəyov çıxış etdilər.

Tədbir iştirakçıları sonda Cocuq Mərcanlıda ölkə prezidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə inşa edilmiş Şuşa məscidinin oxşarı olan məscidi, Heydər Əliyev Fondunun inşa etdiyi "Qayıdış" parkını və digər tikilən obyektləri rayon rəhbərliyi ilə birlikdə ziyarət etdilər.



Mayın 10-da Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbə ərazisindəki Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar bayram tədbiri keçirildi.



Tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ruhunu ehtiramla yad etdilər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP fəalları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

"XUDAFƏRİN"



10 milyonuncu körpənin sevinci

2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çarkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik ediblər. Hər uşaq doğulduğu ailəyə bir dünya sevinc deməkdir. Bu yaxınlarda dünyaya

ni gətirən həmin ailəyə baş çəkdi.

Bu sevincin əks-sədəsi bütün ölkəmizə yayıldı. Məcburi köçkünlər arasında da, Cəbrayıl əhalisi arasında da rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun iştirakı ilə böyük coşqu altında konsert proqramı təşkil olun-



təvəllüd tapmış Ağdərə sakini isə öz gəlişi ilə statistik hesablamalara görə ölkə əhalisini say etibarilə on milyon nəfərə çatdırdı. Və öz gəlişi bütün Azərbaycanımıza dünyaya boyda sevinc bəxş etdi. Ölkə prezidenti və xanımı Mehriban Əliyeva bu müjdə-

du. Bəli, musiqinin dililə 10 milyonuncu uşağın dünyaya gəlişinin sevincini qeyd elədik. Kaş həmişə ömrümüzü beləcə şirin və şən musiqili nəğmələr müşayiət eləsin!

Şakir ƏLİFOĞLU



"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın İdarə Heyətinin sədri Tural Gəncəliyev, İctimai Birliyinin İdarə Heyətinin üzvləri Fərhad Bədəlbəyli, Bayram Səfərov və birləşmiş digər üzvləri Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Qonaqlar Horadiz - Cocuq Mərcanlı yolunun kənarında yerləşən "Aprel şəhidlərinə xatirə" abidəsinə ziyarət edərək, önünə əkilmiş qayub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla yad edib, Cocuq Mərcanlı kəndinin girişində, yol kənarına çinar ağacları əkiliblər.

Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi və sakinlərlə görüş keçirilib. Müəllim və şagirdlər qarşısında çıxış edən İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirib ki, bu səfərin üç il əvvəl Azərbaycan Ordusunun yazdığı şanlı günlərə təsadüf etdiyinə toxunub:

"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın Cocuq Mərcanlıya səfəri

"Əsas Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilməsi, Silahlı Qüvvələrə göstərilən yüksək diqqət və qayğı nəticəsində dünyanın ən güclü orduları sırasında dayanan Azərbaycan Ordusu 2016-cı ildə öz gücünü düşməne göstərdi. Əgər Azərbaycanın ərazi bütövlüyü sülh yolu ilə bərpa olunmasa, işğal altında olan torpaqlarımızı hərbi yolla azad edəcəyik", - deyərək qeyd edib.

Məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzib, müəllim və şagirdlərlə söhbət ediblər. Məktəbin direktoru Zamin Həziyev onlarla görüşüb, mənəvi dəstək olduqlarına görə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" IB İdarə Heyətinə minnətdarlığını bildirib.

Qəsəbədəki uşaq bağçasına gələn İdarə Heyətinin üzvləri uşaqlara hədiyyələr veriblər.

Sonra ön xəttə xidmət edən əsgər və zabitlərin xidmət və məişət şəraiti ilə tanış olub, işğal altındakı Azərbaycan ərazilərini müşahidə ediblər.

Cocuq Mərcanlı kənd klub-icma mərkəzində sakinlər və "N" saylı hərbi hissənin əsgər və zabitləri üçün konsert proqramı təşkil olunub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin baş direktoru Yusif Axundzadənin rəhbərliyi ilə estrada heyətinin və Azərbaycan Respublikasının əməkdar artisti İlkin Əhmədovun təqdim etdiyi musiqilər iştirakçılarda xoş ovqat yaradıb.

İdarə Heyətinin üzvləri Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzeri olan məscidə də gəlib, burada şəhidlərin ruhuna dua oxuyublar.

Hərbi vətənpərvərlik həftəsi çərçivəsində tədbirlər

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsinə start verilib.

Vətənpərvərlik həftəsi çərçivəsində Horadiz şəhərində ucaldırılmış "Aprel şəhidlərinə xatirə" abidəsi önündə anım mitinqi keçirilib. N saylı hərbi hissənin şəxsi heyətinin, Lələtəpə şəhidlərinin ailə üzvlərinin, müharibə veteranlarının iştirak etdikləri tədbirdə Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdüçüsü Abdulla Qurbani "Aprel döyüşləri bizim şanlı tariximizdir" mövzusunda çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrmanlıqlardan bəhs edib. Aprel döyüşlərinin Azərbaycanın hərbi tarixində şanlı səhifə təşkil etdiyini deyən A.Qurbani bildirib ki, ordumuzun bölmələri Ermənistan silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərdəki texribatlarının qarşısını alaraq, əks-hücum keçib və bir gecədə düşməni ram edərək, onların qürurlu adlandırdıqları "Ohanyan" xəttini yarıb, beləliklə də ermənilərin uydurduqları mif darmağın edilib.

Anım mərasimində Füzuli, Cəbrayıl və Xocavənd Rayon icra hakimiyyətlərinin başçıları Alı Aliyev, Ka-

mal Həsənov və Eyvaz Hüseynov, birlik komandiri, general-mayor Mais Bərxudarov çıxış edərək, 2016-cı ilin aprel ayında düşməni üzərində qazanan qələbənin əhəmiyyətindən danışaraq, xalqımızın daha böyük qələbələr qazanacağına əminliklərini ifadə ediblər.

Şəhid ailələrinin nümayəndələri çıxışlarında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə daim diqqət və qayğı göstərdiklərini qeyd edərək minnətdarlıqlarını bildiriblər.

Mərasim iştirakçıları "Aprel şəhidlərinə xatirə" abidəsinin önünə əkilmiş və tər çiçəklər qoyaraq, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Cocuq Mərcanlıya gedən yolun kənarlarına Aprel şəhidlərinin hər birinin xatirəsinə bir çinar ağacı əkilib. Aprel zəfərinin dördüncü ilində çinar ağaclarının yaxınlığında hər bir şəhidin portreti qoyulacaq.

Həmin gün Füzuli rayonunun Alixanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində öldürülən 2 yaşlı Zəhra və nənəsi Sahibə Allahverdiyevanın xatirəsinə hərbi birlik komandanlığının təşəbbüsü ilə yaradılan uşaq parkın və abidənin açılışı olub.

Hərbi vətənpərvərlik həftəsi çərçivəsində növbəti tədbir Beyləqan Rayon Mədəniyyət Mərkəzində keçirilib. Müharibə veteranlarının, şəhid ailələrinin, Aprel döyüşlərinin iştirakçılarının,

hərbi qulluqçuların, Beyləqan, Cəbrayıl və Xocavənd rayon ictimaiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanın dövlət himni oxunub, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əməkdar jurnalist, şair-publisist Rəşid Faxralının "Lələtəpə" poeması əsasında ədəbi-musiqili kompozisiya təqdim olunub. Kompozisiyada Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Pərvanə Qurbanova, Əməkdar İncəsənət xadimi Abdulla Qurbani və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin heyəti iştirak edib.

Tədbirə 2016-cı ilin Aprel döyüşlərində, eləcə də keçən ilin mayında Naxçıvan Muxtar Respublikasında uğurlu əməliyyatlarda müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarının gətirilməsi alqışlarla qarşılanıb. Əminliklə bildirilib ki, bu bayraqlar tezliklə işğaldan azad ediləcək digər torpaqlarımızda da ucaldırılacaq və Bakıya - Azadlıq meydanına gətirilərək qələbə paradında nümayiş olunaçaq.

Çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, 2016-cı ilin aprel ayında düşməni üzərində qazandığı şanlı zəfərdən danışaraq, Lələtəpədə ucaldırılan üçrəngli bayrağımızın hazırda işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminliklərini ifadə ediblər.

"XUDAFƏRİN"

DƏNLİ VƏ TEXNİKİ BİTKİLƏRİN YANGIN TƏHLÜKƏSİZLİYİ

Dənlə və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər təxirəsalınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrədən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə xüsusi keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır.

Məhsul yığımı dövründə də bir sıra zəruri yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Biçin aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınlara qarşısını almaq məqsədi ilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında külək yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaq təminatı üçün onların mühərriki söndürüldükdən sonra yanacaq doldurucu maşın-

larla həyata keçirilməlidir.

Yığımda iştirak edən texnikanın diycəkələrinin və digər sürtülən hissələrinin qızmasının qarşısını almaq məqsədi ilə onların vaxtli-vaxtdan yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların, digər texnikaların fırlanan mexanizmlərinə dolaşan külək kütləsi vaxtli-vaxtda təmizlənməlidir. Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralıda olmalıdır. Xırmanların sahələri bitki örtüyündən (otdan) mütləq təmizlənməli, ətrafı 4 metr enində şumlanmalıdır.

Yanğın baş verərsə...

Taxıl zəmisində, ot sahələrində yanğın baş verərsə, dərhal iş dayandırılmalı, maşının fiti və metal cislərə zərbə vurmaqla ətrafdakılar məlumatlandırılmalı və dərhal mövcud yanğınsöndürmə vasitələri ilə (odsöndürən, motopompa, su, süpürgə, keçe və s.), eləcə də yanar yerə torpaq atmaqla yanğınsöndürməyə çalışmaq lazımdır. Əgər yanğının qarşısı alınmazsa, təchiz olaraq 112 və ya 101 nömrəli telefonlara zəng etməklə yanğından

mühafizə hissəsinə məlumat verilməlidir. Yanğının taxıl zəmisində genişlənməsinin qarşısını almaq məqsədilə yanar sahənin ətrafını kotanlı traktor vasitəsi ilə şumlayaraq yanğına qarşı ara məsafəsi yaratmaq lazımdır. Ara məsafəsi yaratmaq məqsədilə aparılan şumlama zamanı yanğının yayılma sürəti və küləyin istiqaməti nəzərə alınmalıdır.

Uçan qığılcıqları və küləyin yanar hissəciklərini söndürmək üçün şumlanmış qurşaq boyunca süpürgə ilə təchiz edilmiş adamlar düzmək lazımdır.

Taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə siqaret çəkilməməlidir!

Bir daha xatırladıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şəraf işi olmalıdır. Unutmamalıyıq ki, taxıl bərəkdir, ruzidir və o böyük zəhmət hesabına yetişdirilir.

Elin bu əvəzsiz sərvətini oddan qoruyun!

Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi



Müəllimlərimiz Cocuq Mərcanlıda olublar

Akademik M.Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin müəllimləri və bir qrup dərslər əlaçısı Cocuq Mərcanlı kəndində olublar. Məktəb kollektivi əvvəlcə N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi-

lirinin hələlik yeganə yaşayış kəndi olduğunu xatırladı, gələcəkdə işğal altında olan digər kəndlərimizin də azad ediləcəyinə əminliklərini ifadə ediblər. Daha sonra 10-cu sinif şagirdi Həsənova Gülşən Əlimərdan qızının çəkdiyi Lələtəpəyə həsr



nə baş çəkiblər. Akademik M.Mehdizadə adına tam orta məktəbin direktoru Şəlalə Qasımlı və müəllimlərdən R.Məmmədov, X.Bayramov, E. Allah-

edilmiş rəsm tablosu və müxtəlif hədiyyələr Cocuq Mərcanlı məktəbinin şagirdlərinə təqdim edilib.

"Qayıdış" parkında təşkil



verdiyeva, İ. Hacıyeva, S.Məmmədova və başqaları buraya gəlməkdən böyük sevinc hissi duyduqlarını bildiriblər. Cocuq Mərcanlının həm də doğma Cəbrayıl-

edilmiş konsertdən sonra müəllim kollektivi əsgər və zabitlərimizlə də görüşüb, müxtəlif cür sovqatlar təqdim ediblər.

"Xudafərin"



Fəxri Fərmanlar təqdim olundu



Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən, rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirən Balyand kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həmzəyev Əbülfət Kazım oğlu, Sirik kənd İƏD üzrə nümayəndə Rəhimov Adışirin Xasay oğlu, baş mütəxəssis-sürücü Feyzullayev Elman Süleyman oğlu Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov tərəfindən Fəxri Fərmanlarla təltif olundular.

Cəbrayıl Rayon İcra Haki-

miyyətində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək 65 yaşları 2019-cu ilin aprelində tamam olan Balyand və Sirik kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri Həmzəyev Əbülfət, Rəhimov Adışirin və rayon İcra Hakimiyyəti aparatında baş mütəxəssis-sürücü Elman Feyzullayevin uzun müddət səmərəli iş fəaliyyətləri, rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri barəsində danışdı və təqaüdə gedən

əməkdaşlara rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim etdi.

Sonra Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri, başçının birinci müavini Arif Fərzəliyev təqaüdə gedən əməkdaşları təbrik etdi, uğurlar arzuladı.

Tədbirin sonunda 65 yaş tamam olan, dövlət qulluqlarına xitam verilən şəxslərə qiymətli hədiyyələr təqdim edildi.

Məktəblilərimizin "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində növbəti ekskursiyası

Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində təhsil alan 20 nəfər şagird "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz rayonlarına ekskursiyaya yola salındılar.



Şagirdləri yola salma mərazisində Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov, İcra Hakimiyyəti başçısı aparatının, Təhsil şöbəsinin məsul işçiləri və valideynlər iştirak edirdi.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev tədbirdə

ç çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə

diqqət və qayğısı, qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir.

A.Fərzəliyev səfər çərçivəsində şagirdlərə tanış olacaqları şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini dərinlən öyrənmələrini tövsiyə edib, xoş istirahətlər arzuladı. Məktəblilərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını ifadə etdi.

Məktəblilərimiz martın 23-də Cəbrayıl Rayon İcra Hakimiyyətinin Bakı Qərargahından *ölkəmizi tanıyaq tur-aksiyası çərçivəsində* Quba rayonuna yola salındılar.

"Xudafərin"

Dirili Qurbanı işığında



Aprəlin 25-də Bakı şəhərində fəaliyyət göstərən Aşıq Qurbanı adına Soltanlı kənd tam orta məktəbində Cəbrayıl Tarix-Diyarşünaslıq muzeyinin tədbiri keçirildi. Tədbir Dirili Qurbanının həyat və yaradıcılığına, keşməkeşli ömür yoluna həsr edilmişdi. Tədbirdə muzeyin nəzdində fəaliyyət göstərən "Dirili Qurbanı" saz-söz məclisinin üzvləri iştirak etdirdilər. Geniş akt zalında keçirilən tədbiri giriş sözü ilə məktəbin direktoru Aygün Hüseynova açaraq qonaqları salamladı və sözü Cəbrayıl



Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Təriyel Abbaslıya verdi. T.Abbaslı Dirili Qurbanı yaradıcılığında danışdı.

Məclis üzvləri Qəzənfər Məsimovlu, Məlik Əhmədovlu, Rəşid Vəkil, Elmira Aslanxanlı Turan, aşıqlardan Aşıq Cavanşir, Aşıq Səyyadqızı Qurbanının sözlərinə saz havaları oxudular. Məktəbin şagirdləri görkəmli el aşığının şeirlərini əzbər söylədilər.

Tədbirdə eyni zamanda Qurbanıya həsr olunmuş kitab sərgisi və foto-stend nümayiş olundu.

Vüsalə Abbasova

Hərbi xidmətdən tərxis olunmuş gənclərlə görüş

Aprelin 16-da Şuşa və Cəbrayıl rayon İcra Hakimiyyətləri həmin rayonların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələri ilə birgə hərbi xidmətdən tərxis olunmuş gənclərlə görüş keçirmişdir.



Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirən gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. B.Səfərov ölkəmizdə dövlət



rinə yetirməyə qadir olan qüdrətli Silahlı Qüvvələrimiz var! Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması və Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel qələbəsindən sonra növbəti zəfəri oldu.

Tədbirdə Azərbaycan Milli Ordusu haqqında videoçarx nümayiş etdirildi.

Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının I müavini Arif Fərzəliyev ordu quruculuğundan, ölkə rəhbəri tərəfindən bu sahəyə və şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə göstərilən diqqət və qayğıdan, şəhidlərin adlarının əbədiləşdirilməsindən geniş danışdı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinin rəisi Anar Əliyev vurğuladı ki, Azərbaycan Ordusunun güclü maddi-texniki bazası, şəxsi heyəti, yüksək döyüş və mənəvi-psixoloji hazırlığı vardır.

Şuşa və Cəbrayıl rayonundan olan, ordudan tərxis olunmuş gənclər çıxış edərək hərbi xidmətdə əsgərlərə göstərilən diqqət və



gənclər siyasətinin uğurlu icrasından danışıraq, gənclərin məşğulluğunun təmin edilməsinin dövlətimizin əsas prioritet sahələrindən biri olduğunu diqqətə çatdırdı: - Bu gün Azərbaycan xalqında çox böyük ruh yüksəkliyi var. Aprel döyüşlərinin nəticələri Azərbaycan gənclərinin vətənpərvərlik hissini bir daha yüksəltdi. Ali Baş Komandan İlham Əliyev cəbhə bölgəsindən - qalib ordumuzun işğaldan azad etdiyi yüksəkliklərdən xalqımıza mesaj verərək bildirdi ki, ölkə və millət olaraq birinci növbədə Qarabağ müharibəsində itirdiyimiz torpaqları hərbi yolla ilə geri qaytarmağa tam hazırıq! Aprel döyüşləri göstərdi ki, bunun üçün həm ölkə rəhbərliyinin siyasi iradəsi, xalqın mübarizə ruhu, həm də bu şərəfli vəzifəni ye-

qayğıdan söhbət açdılar. Onlar hər an Ali Baş Komandanın əmri ilə düşməne layiqli müqavimət göstərməyə hazır olduqlarını qeyd etdilər.

Digər çıxışlarda da işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına və məcburi köçkünlərin öz-yurd yuvalarına qayıdacaqlarına əminlik ifadə olundu.

Həqiqi hərbi xidmət müddətini başa vuran gənclərə qiymətli hədiyyələr təqdim edildi.

Tədbirin sonunda Şuşa rayon Mədəniyyət Mərkəzinin musiqi təbriki maraqla qarşılandı.

Tərxis olunmuş gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

İsmayıl İSMAYILOV

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının üzvləri Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər.



YAP Səbail rayon təşkilatının üzvləri Cocuq Mərcanlıya səfər edib



Böyük Qayıdışın başlanmasının rəmzi olan Cocuq Mərcanlıya səfərdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev rəhbərliyi ilə rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları və gənclərdən ibarət 100 nəfər iştirak edib.

Səfər iştirakçıları əvvəlcə Horadiz -Cocuq Mərcanlı yolunun kənarında "Aprel şəhidlərinə xatirə" abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan vətən övladlarının xatirəsini ehtiramla yad edib, Cocuq Mərcanlıya gədən yolun kənarına ağaclar ekiblər.

Novruz Aslanov adına kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ilə görüş keçirilib. Görüşdə çıxış edən Şəmsəddin Hacıyev bildirib ki, qurumun üzvləri artıq ikinci ildir Cocuq Mərcanlıya səfər edir. Biz bu səfərlərlə bildirmək istəyirik ki, siz tək deyilsiniz. Bütün Azərbaycan, o cümlədən Səbail rayonunun ziyalıları, YAP üzvləri sizinlədir.

Dövlət başçısının diqqət və qayğısı sayəsində Cocuq Mərcanlının gündən-günə dəyişdiyini bildiren YAP Səbail rayon təşkilatının sədri deyib: "Buraya hər gələndə bir yeniliyin şahidi oluruq. Artıq burada təkçə evlər deyil,

eləcə də istehsal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bu, ölkədə aparılan düşünülmüş siyasətin nəticəsidir. İşğaldan azad ediləcək bütün torpaqlarımızda belə gözəl kəndlər, şəhərlər salınacaq".

Səfərin üç il əvvəl Azərbaycan Ordusunun yazdığı şanlı günlərə təsadüf etdiyini deyən Ş.Hacıyev



Aprel döyüşlərindən də söz açıb: "Azərbaycan Ordusu 2016-cı ilin aprelində düşmənin cəbhədəki təxribatlarının qarşısını alıb və əks hücumu keçərək, mühüm strateji yüksəklikləri işğaldan azad edib. Aprel zəfəri Şuşaya, Xankəndinə qayıdışın, böyük qələbənin başlanğıcıdır. Bu döyüşlərə qədər ermənilər özləri barədə belə bir mif yaratmışdılar ki, onların ordusu

güclüdür, məğlub edilməzdir. Ancaq Azərbaycan Ordusu öz qələbəsi ilə ermənilərin yaratdıqları bu mifi darmadağın etdi".

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan bu gün qüdrətli bir ölkəyə çevrilib. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Bu, bizə imkan yaradır ki, hərbi gücümüzü daha da artıraraq, ordumuzun ən müasir silahlarla təchiz edək. Azərbaycan Ordusu bu gün bütün göstəricilərə görə Ermənistan ordusundan dəfələrlə üstündür. Silahlı Qüvvələrimiz çox qısa bir müddətdə bütün işğal olunmuş ərazilərimizi azad etməyə qadirdir. Ancaq biz sülh istəyirik. İstəyirik problem sülh yolu ilə, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr çərçivəsində həll olunsun.

Qonaqlar məktəbin sinif otaq-

larını, fənn kabinetlərini gəzib müəllim və şagirdlərlə həmsöhbət olublar. Məktəbə kitablar hədiyyə edilib.

Həmçinin Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məsciddə də olub, burada şəhidlərin ruhuna dua oxuyublar. Sonra "N" sayılı hərbi hissəyə gələrək əsgər və zabitlərlə birgə nahar ediblər.

Cocuq Mərcanlıda ağacəkmə aksiyası

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ağacəkmə aksiyası keçirilib.



ları, həmin ərazilərdə hərbi xidmət keçən əsgərlər, Cocuq Mərcanlı kəndinin sakinləri iştirak ediblər. Lələtəpə uğrunda döyüşlərdə həlak olmuş 22 şəhidin hər bi-

rinin adına kəndin girişində yolun kənarında çinar ağacı ekilib, onların yanında xüsusi məlumat lövhəsi yerləşdirilib və üzərinə Azərbaycan bayrağı bərkidilib.

"XUDAFƏRİN"





5 İyun - Su təsərrüfatı işçilərinin peşə bayramıdır

Su həyat deməkdir

Dünyanı narahat edən qlobal problemlərdən biri də su problemidir. Susuz həyat yoxdur. Əbəs yerə deyil ki, müqəddəs "Qurani-Kərim"də buyrulur ki, hər bir canlı sudan yaratdıq. Bu məntiqdən götürüldükdə bütün yaradılışın əsasında su durduğunu yəqin etmək olar. Su eyni zamanda həm də elə bir əvəzsiz nemətdir ki, həyatda onsuz keçinmək qeyri-mümkündür.

Suyun belə bir həyatı əhəmiyyət kəsb etməsi təbii ki, bəşəriyyətin diqqət mərkəzindədir. Odur ki, içməli su, onun qorunması, əhaliyə çatdırılması və s. kimi vacib məsələlər hər bir ölkədə olduğu kimi, bizim ölkəmizdə də dövlətin rəsmi nəzarətindədir və belə bir rəsmi quruma - "AzərSu" ASC-yə rəhbərlik etmək kimi məsul və şərəfli missiya isə ölkə Prezidenti İlham Əliyev cənablarının 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən həmyerlimiz Qorxmaz Cavanşir oğlu Hüseynova həvalə olunmuşdur. O, 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (Azərbaycan Dövlət Neft Akademiyası) daxil olub. 1983-85-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası), 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Qorxmaz Hüseynov əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991-1992-ci illərdə şöbə rəisinin müavini, 1992-1995-ci illərdə şöbə rəisi vəzifələrində çalışıb. 1995-1997-ci illərdə "Qumadası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi işləyib.

1997-2003-cü illərdə "Xəzər-dənizneftqaztikinti" trestinin müdir müavini, 2003-2006-cı illərdə müdiri işləyən Qorxmaz müəllim 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi olub.

2008-2011-ci illərdə ARDNŞ-nin sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə irəli çəkilən Qorxmaz Hüseynov ona bəslənən bütün bu kimi etimadı layiqincə doğrultmuş və bunun da nəticəsində o, daha məsul bir vəzifəyə - Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli Sərəncamı ilə "Azərsu" ASC-nin sədri vəzifəsinə təyin olunub. Ailəlidir, iki övladı var.

Yuxarıda verdiyim rəsmi tanıtımdan da aydın görünür ki, Qorxmaz müəllim ona tapşırılan bütün işlərin öhdəsindən uğurla gəlmiş və bu gün də o "Azərsu" ASC-nin sədri kimi respublika əhalisinin içməli suya olan tələbatının normal qaydada ödənilməsi üçün mühüm tədbirlər planının hazırlanması, həyata keçirilməsi istiqamətində daim operativlik nümayiş etdirir. Bunu xüsusən də son dövrlərdə ölkə ərazisinin hər yerində - paytaxtda və regionlarda əhalinin içməli suya olan ehtiyaclarının tə-

min olunması yolunda görülən məqsədyönlü işlərdən də təsdiq etmək olar. Ümumiyyətlə, ölkəmizdə su təchizatı tarixinin nə vaxtdan başlanması və bu sahədə mövcud olan praktik ənənənin hansı şəraitdə uğurla davam etdirilməsindən məlumat almaq üçün qurumun sözcüsü Anar Cəbrayılı ilə də əlaqə saxladım. İstərdim ki, bu barədə eşitdiklərimin ümümləşmiş səciyyəsinə və görünən reallıqları oxucularımızın diqqətinə çatdırım.

Azərbaycanın su təchizatı tarixinin ilkin inkişaf dövrü 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Təxminən bir əsr əvvəl Şollar-Bakı su təchizatı qurğuları istismara verilib, Xaçmaz rayonu ərazisindən Abşeron yarımadasına 187,5 km uzunluğunda kəmərlə çəkilib, Bakı şəhərində ilk mərkəzləşmiş içməli su şəbəkəsi yaradılıb.



Azərbaycanın içməli su və kanalizasiya sektorunun sürətli inkişafı böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1970-71-ci illərdə Kür Sutəmizləyici Qurğular Kompleksi yaradılıb, burada emal olunan suyun Abşeron yarımadasına nəqli üçün magistral kəmərlər çəkilib. Bu layihə Bakıda salınan yaşayış massivlərinin tələbatını ödəməklə yanaşı, paytaxta yeni həyat gətirib.

1970-80-ci illərdə ulu öndərin birbaşa nəzarəti altında Bakı şəhərinin tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan "Böyük kanalizasiya" layihəsi reallaşdırılıb. Həmin dövrdə Hövsan Aerasiya Stansiyası, eləcə də "Sənaye zonası", "Şəhərkənarı" və "Sahil" kollektorları, Zığ kanalizasiya nasos stansiyası inşa edilib.

Ümummilli lider müstəqilliyin ilk illərində də paytaxt Bakının keyfiyyətli və dayanıqlı içməli su təchizatını diqqətdə saxlayıb. Ölkədə siyasi sabitlik bərqərar



olunduqdan sonra Dünya Bankı, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi"nə 88,7 milyon dollar güzəştli kredit ayırıb. Bu vəsait hesabına 1998-2002-ci illərdə Kür və Ceyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədəxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb,

ata keçirdi. Oğuz rayonu ərazisində məhsuldarlığı saniyədə 5 kubmetr olan dayanıqlı mənbə yaradıldı, buradan Abşeron yarımadasına 262,5 km özünaxımlı magistral su kəməri inşa edildi. Tikintisinin böyük bir hissəsi mürəkkəb relyefdə aparılan kəmərlər 2010-cu ilin dekabrında istismara verildi. Bununla da Bakı şəhərinin əksər ərazilərinin su təchizatında sabitlik təmin edildi, bəzi yerlərdə isə fasiləsiz rejimə keçirildi.

Sürətlə böyüyən və inkişaf edən paytaxtı fasiləsiz su ilə təmin etmək üçün əlavə su həcmələrinə ehtiyac var idi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Tikintisində aparıcı xarici şirkətlərin iştirak etdiyi və ən son texnologiyaların tətbiq olunduğu kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi.

Ənənəvi təmizləmə qurğularından fərqli olaraq yeni kompleksdə su, ultrasüzgəc texnologiyasına əsaslanmaqla heç bir kimyəvi təmizlənmə aparılmadan avtomatik rejimdə mexaniki üsulla təmizlənir. Məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edən qurğu 2016-cı ildə Abu Dabi Qlobal Su Sammitində dünya su sənayesinin ən önəmli 4 layihəsindən biri seçilib.

Yeni mənbələrin istismara verilməsi Kür sutəmizləyici qurğularında emal olunan və Bakıya ötürülən suyun bir hissəsinin içməli su problemi ilə üzləşən Aran bölgəsinin ehtiyaclarının ödənilməsinə yönəltməyə imkan yaratdı. Qurğuda emal olunan suyun ətraf rayonlara verilməsi məqsədilə Şirvan-Muşan və Sabirabad-Saatlı qrup su kəmərləri istismara verildi. Bununla da Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Saatlı və Sabirabad şəhərləri, həmçinin kəmərlərin marşrutu boyu 30-dan artıq kənd keyfiyyətli içməli su ilə təmin olundu.

Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə 182 km uzunluğunda 4 magistral kəmərlər çəkilib. Hazırda

bu şəhərlər və magistral kəmərlərə yaxın yerləşən 50-dən artıq kənd Külüllü mənbəyi hesabına içməli su ilə təmin olunur.

Bölgələrdə yaşayan əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Lənkə-

ran, Mingəçevir, Quba, Qobustan və Ağstafa sutəmizləyici qurğuları istismara verilib.

Regionlarda ən böyük sutəmizləyici qurğu olan Şəmkirçay sutəmizləyici qurğusu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən artıq insanın keyfiyyətli və fasiləsiz içməli su təminatına hesablanıb və inşası bu yaxınlarda başa çatdırılacaq.

Ümumilikdə son illər yaradılmış və məhsuldarlığı saniyədə 18,5 kubmetr olan 39 yeni içməli su mənbəyi Azərbaycan vətəndaşlarının sağlamlığına və sosial rifahının yüksəlməsinə hesablanmış uğurlu layihələrdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası uğurla davam etdirilir. Ölkə üzrə su və kanalizasiya layihələrinin icrasına başlanılmış 50 şəhər və rayon mərkəzinin 38-də içməli su şəbəkələrinin tikintisi yekunlaşıb.

Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənddə içməli su təminatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. Prezident İlham Əliyevin 2017 və 2018-ci ildə imzaladığı sərəncamlar, həmçinin dövlət investisiya proqramları çərçivəsində 46 rayonu 211 kəndində içməli su layihələri icra olunub.

Məcburi köçkün qəsəbələri, cəbhəyanı ərazilər və təmas xəttində yerləşən yaşayış məntəqələrinin su təminatı xüsusi diqqətdə saxlanılıb. Bu baxımdan Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə, Füzuli, Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Tovuz, Qazax rayonlarının cəbhəboyu kəndlərində layihələr həyata keçirilib.

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya infrastrukturunun inkişaf etdirilməsi məqsədilə hazırlanmış Master Planın əsas layihələrindən sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri istehlakçıların dayanıqlı su təminatı üçün yeni imkanlar açıb.

(Ardı səh. 6-da)

(Əvvəlki səh. 5-də)

Yeni yaradılmış infrastruktur hesabına Pirallahı, Dübəndi, Gürgan, Türkan, Zirə, Qala, Mərdəkan, Şüvəlan, Şağan və digər qəsəbələr keyfiyyətli içməli su ilə təmin edilib. Bu qəsəbələr də daxil olmaqla Abşeron yarımadasının 60-dan çox yaşayış məntəqəsində su təchizatı və kanalizasiya layihələrinin icrasına başlanılıb.

Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 690 min kubmetr olan 5 sutəmizləyici qurğu, 300-dən çox su anbarı və anbar kompleksi tikilib və ya yenidən qurulub, 18 min km-dən çox magistral və paylayıcı su, 4000 km-dən artıq kanalizasiya xətləri çəkilib, 120-dək su və kanalizasiya nasos stansiyası tikilib, 335 artezian və subartezian quyusu qazılıb.

Görülmiş işlər nəticəsində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artıb, abonentlərin sayı isə 590 min artaraq 1 milyon 470 minə çatıb.

2004-cü illə müqayisədə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 43,4 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi 2004-cü illə müqayisədə 26 faizdən 69,9 faizə qalxıb.

İstehlakçılara verilən içməli suyun keyfiyyətinin standartlar çərçivəsində nəzarətdə saxlanması xüsusi əhəmiyyət daşıyır. Bu sahədə operativliyin artırılması və yeni texnologiyalardan istifadə nəzərə alınaraq müasir tipli Mərkəzi Laboratoriya inşa edilib. 2013-cü ildə istifadəyə verilmiş laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Bu cihaz və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakteriooloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı

5 İyun - Su təsərrüfatı işçilərinin peşə bayramıdır


Su həyat deməkdir



analizlər aparmaq mümkündür. Bu təcrübədən istifadə etməklə respublika üzrə 9 regional laboratoriyanın yaradılması işləri başa çatdırılıb. Regional laboratoriyaların coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq mümkündür.

Su təsərrüfatı işçilərinin əməyi hər zaman ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. "Azərsu" ASC-nin əməkdaşlarının fəxri ad və medallarla təltif olunması, icrasına başlanan və istismara verilən bir çox layihələrin təməl və açılış mərasimlərində Prezident İlham Əliyevin şəxsən iştirakı, 14 may 2014-cü ildə imzalanmış Sərəncamla iyun ayının 5-nin "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir.

Son illər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanaliza-



siya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış uğurlu siyasətinin əsas istiqamətini təşkil edir.

Göründüyü kimi, XIX əsrin sonu, XX əsrin əvvəllərindən start

götürən əhalinin içməli su təchizatının ödənilməsi sahəsindəki tədbirlər bu gün "AzərSu" ASC adlı rəsmi dövlət müəssisəsi tərəfindən artıq çox böyük sürətlə və uğurla davam etdirilir. Çünki sağlam və firavan yaşayış üçün su zəruri həyatı amildir. Buna görə də

bütün bu işlər həm də əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ölkə Prezidentinin apardığı sosial siyasətin mühüm tərkib hissəsi kimi düşünülməlidir.

Bəli, su harada, dirilik də oradadır deyilib. İsgəndər Zülqərnəyin axtardığı Dirilik şuyu mahiyyətə dirilik üçün - həyat, yaşayış üçün vacib olan saf içməli su anlamına gəlir. Su təsərrüfatı sahəsində çalışanlar məhz öz işləri, əməlləri ilə belə nəcib qayəni reallaşdırırlar, insanların dirilik bəxş edən içməli su ilə təmin olunmasına xidmət göstərirlər.

Qarşıdan su təsərrüfatı işçilərinin peşə bayramı gəlir. Bu münasibətlə "Azərsu" Açıq Səhmdar

Aramsız yağdırılan top, qrad mermiləri rayon mərkəzini tamam tüstü - dumana bürümüşdü. Təxminən bir saat davam edən artilleriya atəşləri indi səngiyib dayanmışdı. Arabir uzaqlardan avtomat səsləri eşidilirdi. Milli Ordunun tankı "Qartal dağı"-na qalxaraq düşmən tərəfə bir-iki dəfə atəş açdıqdan sonra geri qayıdıb, əsgərlərlə birlikdə rayonu tərk etdi.

Rayon mərkəzində demək olar ki, heç kim qalmamışdı. O və üç nəfər qonşusundan başqa. Hiss olunurdu ki, bir azdan ermənilər şəhərə girəcəklər. Həmin üç nəfər də maşına oturub getdilər.

Getməmişdən əvvəl nə illah elədilsə, onu apara bilmədilər. Yalvarsalar da olmadı, ağlasalar da olmadı...

Dedi ki, mən dədəmin, əzizlərimin qəbrini burada qoyub heç yana gedən deyiləm. Ölsəm də burada öləcəm.

Əlacsız qalıb qucaqlaşmış, göz yaşları tökərək ayrıldılar.

Qoşalülə tufəngi çiyinə aşırıb həyətlərindəki daş pilləkəndə oturmuşdu. Əlləri ilə başını sıxıb qəmgin-qəmgin fikrə dalmışdı. Artıq gün batmışdı. Hava yavaş-yavaş qaralırdı. Birdən yenə avtomat atəşləri eşidildi. Tez hündür bir

Bu ayrılıq bitəcəkmimi?

(Cəbrayılın işğal zamanı şəhəri sonuncu tərk etmiş Mehdiyev Kamran Fərman oğluna həsr edirəm)

ağaca çıxıb, evlərinin sol tərəfindəki yamaca - erməni kəndi tərəfdən gələn yola boylandı.

Bir dəstə qara paltarlı ermənilər, çoxu da qurşaqlardan yuxarı soyunmuş halda avtomatlarını başı üzərinə qaldıraraq havaya atəş açmağa başladılar.

Ağacdan düşərək cəld özünü çəpərlərinin yola yaxın tərəfindəki evlərdən hazırladığı yere atdı. Üzüm tənəkləri setka çəpərlərini tamam bürümüşdü. Tənək yarpaqlarını ehtiyatla aralayıb oğrunca gözlərini yola dikmişdi.

Əsgərlər aralarında müəyyən məsafə saxlamaqla bir-bir gəlib o yoldan keçərək çaylaqsağı gəzirdilər. Həyəcanla onları saymağa başladı; Səkkizi rus, ikisi zənci, doqquzu isə erməniydi.

Qoşalülə tufəngini sinəsinə bərk-bərk sıxıb, onları nişan almışdı. Həyəcandan ürəyinin döyüntüsünü də eşidirdi.

Əlindəki tufəng atasından bir yadigar-xatirə idi. Atası Böyük Vətən Müharibəsində göstərdiyi döyüş şücaətinə görə alay koman-

diri İvanov tərəfindən şəxsi mükafat kimi almışdı. Tufəngin qundağında onun adı da yazılmışdı.

Bu məqamda dözə bilməyib: - Gorun çatlasın, gorbagor olasan, İvan. Sənin nəvələrin, törəmələrin indi silahla üstümüzə gəlir, - deyərək üstəlik yeddimertəbəli söyüş də yağdırdı.

Birdən ötüb keçən əsgərlərdən ən axırda gələnə dayandı. Əlində ratsiya vardı. Yoldaşları ondan aralanmışdılar. Dayanan erməni ratsiya ilə kiminləsə danışdı.

Tufəngi onun alınına tərəf tuşlayıb hərəkətsiz qalmışdı. Həyəcandan az qalırdı ürəyi ağzına gəlsin. Erməni ilə arası heç on metr olmazdı. Nifrətlə tətiyin ikisini də birdən çəkməyilə erməninin vəhşi donuz kimi bağirtisi ərşə qalxdı, top kimi yerə çırpıldı.

Bir az sonra geri qayıdan iki erməni onun öldüyünü görüb təəcüblə dilləndi: - Ara, Sərkis meralı? Və meyiti birtəhər götürüb qarşısındakı evin darvazası yanında yerə uzadaraq çıxıb getdilər.

O, bu vəziyyətdə nə qədər qal-

dığını ayırd edə bilmədi. Həyəcandan əsməcə tutmuşdu. İstədi bir az üzüqoylu uzanıb sakitləşsin. Ancaq çənəsi də əsərək tez-tez yerə dəyir, aram tapa bilmirdi.

Handan-hana birtəhər özünə gəldi. Bərk qorxmışdu. Başa düşdü ki, daha burada qalmaq olmaz. Evlərinin arxa tərəfindən çıxıb üzü yoxuşa tərəf qalxaraq qəbristanlığa gəldi. Atasının qəbrini son dəfə ziyarət elədi. Başdaşını qucaqlayıb hönkürtüylə ağladı. Bir xeyli sükuta daldı. Gecə saat bir olardı.

Yavaş-yavaş Alpaşa dağına qalxdı. Həsərlə rayona sarı boylandı. Ara-sıra güllə səsləri eşidilirdi. Dağın bəliylə üzü aşağı - "El cədəsi" deyilən tərəfə gəldi. Özü də ayaqlarını sürüyə-sürüyə... Heç ayrılmaq istəmirdi... bu yurddan, obadan...

Ürək ağrısıyla xeyli getdikdən sonra yamacların arxasında Vey-səlli kəndi göründü. Ürəklənib aşağı endi. Bu vaxt içi əsgərlərlə dolu hərbi maşın böyük sürətlə ona tərəf yaxınlaşırdı. Tez özünü xəndəyə atdı. Ancaq qorxusu əbəs

Cəmiyyətinin sədri Qorxmaz Cavanşir oğlu Hüseynov başda olmaqla bütün su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramlarını ürkədən təbrik edirik və gördükləri bu savab və xeyirxah əməllərində uğurlar arzulayırıq!

Şakir Albaliyev

imiş. Ötüb keçən bizim əsgərlərdi. Deməli, axırıncı döyüşçülər də rayondan çıxdılar. Şəhər işğal olundu. Hayır sənə, Cəbrayıl...

Hava artıq işıqlaşdı. Yolun kənarıyla getmək təhlükəliydi. Ona görə də dərəəsağı getməyi qərara aldı.

Buradan da təxminən iki saat getdikdən sonra "Tulusun diki" adlanan yerə çatmağa az qalmış gördü ki, yüksəklikdə dayanan rayon polisləri ona əl yelləyib uca-dan deyirlər: - Qorxma, bəri gəl, bizik.

Postda dayanan polislər müşahidə durbini ilə baxıb, aralardan onu tanımışdılar....


Onun da, camaatın da bu gedişi çox müsibətli, ağırlı və dözülməz idi. Onların sonrakı taleyi necə olacaq? Tale onları hara dartıb aparır?

Bu gedişin bir qayıdı, dönüşü de olacaqmı? Olacaqsa, nə vaxt? Bu sualların cavabını tapmaq isə çox müşkül idi....

7 aprel 2019

Vidadi HÜMBƏTOV,
"Qızıl qələm"
media
mükafatçısı





Dağtumas kəndinin ilk şəhidi

12 aprel 1971-ci il. Əmrah dayı ilə Ballı xalanın övladları Vahidin dünyaya gəldiyi həmin günü ailənin böyük oğlu Tahir Məmmədov belə xatırlayır ki, Göyərçin nəmənəm o gün çox sevindi; atamı-anamı təbrik etdi və oğul düşmən çəpəridir, - dedi. Sonra da atama üz tutub kövrək-kövrək belə bir xatirə danışdı: - oğlum, Əmrah, 1916-cı il idi. Onda sən də körpə idin. Mənfur ermənilər kəndlərimizə basqın edir, evləri yandırirdilər. Qadınları, uşaqları öldürürdülər. Atanın təkidi ilə onda mən səni dalıma şəlləyib kənd camaatı ilə kənddən çıxdıq. Hacı Qaraman ocağına pənəh gətirdik. Bir müddət orada qaldıq. Bu sözləri deyib kövrəkliyə nəmənəm və sonra da uşağın adını Vahid qoyduğunu bildirdi.

Bu sözləri əbəs yere xatırlamadı Tahir. Nənəsinin söylədikləri keçmiş tarix yenidən təkrar olundu. 1988-ci ildə ermənilər yenə bir "Qarabağ oyunu" durğuzdular. Bu, artıq Vahidin yetkinlik yaşına çatdığı - düşmən çəpəri olan vaxtına düşürdü. Tahir həmin dövrü də kinolenti kimi yaddaşında təzələdi: - Vahid orta məktəbi bitirdikdən sonra Sarıcallı kənd texniki-peşə məktəbinə gedir və orda mexanizator peşəsinə yiyələnir. Onu sovet ordusu sıralarına çağırırdılar. Vahid 1991-ci ilin payızında əsgərlik borcunu verməyə getdi. O, sovet ordusu sıralarında 6 ay qulluq etdikdən sonra, mənfur erməni düşmənlərimiz bütün Azərbaycan kəndlərini atəşə tutur və kəndlərə basqın edirlər. Vahid bu xəbəri ordu sıralarında eşidir. Öz məktublarının birində yazırdı ki, burada qulluq edən başqa millətlər bizə gülür və deyirlər ermənilər azərbaycanlıları öldürürlər. Məni işə buraxmırlar. Komandirimiz isə deyir valideynləriniz gəlsə, buraxaram. Bu təkidlə qardaşım Sabir Ukrayna hərbi hissələrinə yollandı. 1992-ci ilin Novruz bayramında Vahid öz doğma elinə gəldi. Vahid Sovet Ordusu sıralarında tankçı kursunu bitirmişdir. Hələ 1992-ci ildə Azərbaycanın nizamı ordusu yox idi. O, Cəbrayıl hərbi komissarlığına gedib, ermənilərə qarşı vuruşmaq istədiyini bildirdi. Onu Cəbrayıl rayon polis alayına könüllülər sıralarına daxil etdilər.

Vahid bir müddət orada ermənilərə qarşı vuruşdu. O, Dolanlar, Quşçular və bir neçə kəndin yaraqlılardan azad olunmasında iştirak etdi.

Bir müddət keçdikdən sonra Vahidi Cəbrayıl rayon özünümdəfiə batalyonuna keçirdilər.

Bəli, Vahid Əmrah oğlu Məmmədov milli ordumuzun tərkibində topçu kimi xidmət edirdi. Sur, "Ağ yol" deyilən bir neçə yüksəkliklərin azad olunmasında şücaət göstərirdi. Şəxsi döyüş keyfiyyətləri nümayiş etdirdiyinə görə komandirinin təşəkkürlərini qazanırdı.

1992-ci ilin qanlı-qadalı avqustunda "Ağ yol" deyilən yüksəklikdə döyüş postunda olur. Anası Ballı xala oğlanlarına gecə yuxusunu qarışdırdığını deyir, yuxuda Vahidi gördüyünü və narahatlığını dilə gətirir. Ana qəlbini bu nigarançı-



liğı, səksəkəsi heç demə əbəs deyilmiş. Nəmərd ermənilər onu dayandığı postda hədəfə alıbmışlar. Bir neçə günlük axtarışdan sonra Vahidin meyitini tapıb kəndə gətirdilər. Taleyinə Dağtumas kəndinin ilk şəhidi olmaq yazıldı. Hərbiç yoldaşlarının və kənd camaatının izdihamlı mitinqi ilə onu Dağtumas kənd qəbiristanlığında atası Əmrah kişinin və nənəsi Göyərçin xanımın yanında dəfn elədilər. Qara marmərdən qəbrini götürdülər.

Vahidin ildönümü vaxtı rayon əhalisi, kənd camaatı daha ağır bir faciə ilə üzləşdi. Hamı kimi Vahidgilin ailəsi də doğma yurddan didərgin düşdü, məcburi köçkünlük həyatımız başladı. Uzun müddət Sumqayıtda tələbə yataxanasında məskunlaşdılar. Elə anası Ballı xala da 2018-ci ilin 26 dekabrında oğul həsrəti, yurd nigili ilə bu yataqxana binasında dünyasını dəyişdi (Bu gün artıq həmin yataqxanada yaşayanlar, o cümlədən Vahidin qardaş-bacıları da dövlətimiz tərəfindən məcburi köçkünlər üçün inşa edilmiş yeni mənzillərə köçürülmüşlər). Onu Hacı Qaraman övladlarının ədəbiyyətə qovuşduğu Abşeron rayonunun Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırırdılar. Ananın vəsiyyəti ilə şəhid oğlu Vahidin də şəkli başdaşına həkk edildi...

Şəhidin qardaşı Tahir Əmrah oğlu xatırladı ki, Vahidin adı 1992-ci ildə şəhid olandan sonra təhsil aldığı Dağtumas kənd orta məktəbinə verilmişdi. Təəssüf ki, həmin məktəb fəaliyyətini bərpa etməyib. Səlahiyyət sahiblərindən xahiş edirəm ki, qardaşımızın adının əbədiləşdirilməsinə müvafiq köməkliklər göstərsinlər.

Biz bu yazımızda Dağtumas kəndinin ilk şəhidi Vahid Əmrah oğlu Məmmədovun xatirəsini andıq. Xatırladıq ki, el yolunda, vətən uğrunda şəhadətə yetənlər heç vaxt unudulmur, adları və əməlləri zaman-zaman xatirələrdə və rəqləndir, yaddaşlarda yaşayırlar. Heç kim unudulmur, heç nə də yaddan çıxmır.

ƏLİFOĞLU

Mayın 2-də şəhid Hafiz Fətəliyevin adını daşıyan Cəbrayıl rayonu Şahvəlli kənd tam orta məktəbində Azərbaycan Qarabağ əlilləri, veteranlar və şəhid ailələri İctimai Birliyi ilə birgə şəhid Hafiz Fətəliyevin xatirəsi işığında 50 illik yubiley tədbiri keçirildi. Dövlət Himnimizin səsləndirilməsilə başlanan tədbiri məktəbin təşkilatı işlər üzrə direktor müavini Fatma müəllimə açdı; - hər şəhid bizim üçün əzizdir, bu gün biz məktəbimizin adını daşıyan şəhid Hafiz Məhəmməd oğlu Fətəliyevin 50 illik yubileyində onun xatirəsini anmaqla həm də bütün şəhidlərimizin xatirəsini yad edirik, - dedikdən sonra, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Məktəbdə şəhidin 50 illiyi



FƏTƏLİYEV HAFİZ
MƏHƏMMƏD OĞLU
07.08.1969 - 15.08.1993



9-cu sinif şagirdi Aysel Alishovanın aparıcılığı ilə keçən tədbirdə şəhidlərimizin yaşının uğrunda qurban getdikləri torpağın yaşı qədr olduğu qeyd olundu və söz məktəbin direktoru Rəbiyyə Əziz qızına verildi. Rəbiyyə müəllimə 1994-cü ildən məktəbin şəhid Hafiz Fətəliyevin adını daşdığı qeyd edib, xatirələr işığında bildirdi ki, hələ doğma Cəbrayılımyızda

rin əhəmiyyətindən danışdı, qeyd etdi ki, belə tədbirlərin keçirilməsi məktəbin şagirdlərinin şəhid haqqında ümumilikdə təsəvvürlərə yiyələnməsinə səbəb olur, bu da milli vətənpərvərlik hissinin forma-

Hafizin əmisi oğlu, 1-ci qrup Qarabağ müharibəsi əlili Loğman Fətəliyev tədbirin təşkilatçılarna şəhidin ailə üzvləri adından, doğmaları adından təşəkkürlərini bildirdi, məktəbin keçmiş direktoru



laşdırılması üçün çox vacib məsələdir.

Məktəbin müəllimi Arif Mahmudov şəhid Hafiz Fətəliyevlə keçirdiyi yaddaş qalın məqamların çox olduğundan danışdı qeyd etdi ki, onun yaxşı səsi olmaqla həm də yaxşı bəna idi. O, çoxlarının evini tikmişdi. Daha sonra Arif müəllim dedi ki, biz Hərəkül istiqamətində idik. Avqustun 15-də Zamzur istiqamətinə irəli doğru hərəkətə keçmək istədik. Bir iki saat sonra məlum oldu ki, döyüşçülərimiz Daşbaşı postunda şəhid olublar. Hafiz də sanki bu döyüşdə özünə bəna kimi bir "pilləkən tikib", o pilləkənle

Sahib Abdullayevin məktəbə Hafizinin adının verilməsində xüsusi köməkliliyi olduğunu vurğulayıb, Hafizə və bütün şəhidlərimizə, Sahib müəllimə Allahdan rəhmət dilədi. Bildirdi ki, bu tədbirdə çıxış edənlər elə sanki mənim ürəyimdən keçənləri dedilər. Gün olsun ki, tezliklə doğma kəndimizdə belə tədbirləri qeyd edək.

Tarın həzin sədələri altında məktəblilərdən Ləman Oruculu, Nazlı Hüseynova, Ramilə Manafova, İllanə Əliyeva, Aytən Alishova, Ayan Salahova və başqalarının ifasında bayatılar və şeirlər səsləndirildi.

Rayon Təhsil Şöbəsinin metodisti Aşef Məhidov, məktəbin müəllimlərindən Şaiq Cavadov, Səbinə Hacıyeva, Qəşəm Zalov, Vəfa Aslanova, tədbirdə iştirak edən keçmiş döyüşçülərdən Kənan Babayev, Mahir Məmmədov, Murad Ağalarov şəhid Hafiz Fətəliyevin əziz xatirəsi işığında fikirlərini söyləyib, arzu etdilər ki, növbəti tədris ilini doğma Şahvəllikəndinin özündə - şəhidin uyuduğu vətən torpağında qeyd

Şahvəlli kənd orta məktəbində pioner baş dəstə rəhbəri olduğum dövrdən Hafizi bir mülayim, üzüyola uşaq kimi tanıyırdım. Bundan başqa, biz Hafizlə qəribə qonşu idik. Hafiz anası Lala xalanı da orta məktəb şagirdi olanda itirmişdi, həyatın çətin üzünü hələ uşaqlığından dadmışdı... Kövrək göz yaşlarını saxlaya bilməyən Rəbiyyə müəllimə sonda arzu etdi ki, kaş ki, gələnlər Hafizlə yaş gününü-xatirəsini doğma Şahvəllidə keçirdək.

Şəhidin sinif yoldaşı, Qarabağ müharibəsi veteranı, "Tərəqqi" medalçısı Nazim Behbudov çıxışında məktəbin keçmiş direktoru Sahib Abdullayevə Allahdan rəhmət diləyib qeyd etdi ki, o, məktəbin adına Hafizlərin adının verilməsilə şəhid şagirdinin adını yaşadır. Daha sonra Nazim Behbudov xatirələrini dilə gətirib bildirdi ki, Hafizlərin yaxşı zilləsi vardı və həmişə də "Dünya sənə, dünya mənə, dünya heçkəsin" mahnısını oxuyardı.

Azərbaycan Qarabağ əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Cəbrayıl rayon filialının sədri, II qrup Qarabağ əlili Səbuhi Hüseynov çıxışında 62 mindən çox üzvü olan QƏVŞAİB-in sədri ehtiyatda olan polkovnik, "Azərbaycan bayrağı" ordenli Mehdi Mehdiyev, RIH başçısı Kamal Həsənovun salamlarını tədbir iştirakçılarna çatdırıb, - yubileyin mübarək, əziz şəhidimiz Hafiz, ona görə ki, şəhidlər ölmürlər, -deyib, belə tədbir-

şəhidlik zirvəsinə qalxdı. Allah rəhmət eləsin.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gələ Hüseynova: -Biz bu gün yaxın keçmişimizdən danışırıq. Şəhidlərin ömürləri yarıda qırılıb, bu mənada hər şəhid bir sönmüş çiraqdır. Hər şəhid bir sönmüş ocaq deməkdir, neçə-neçə evlərin dağılması deməkdir. Düşünək ki, hər şəhidin öz anası, bacısı, nişanlısı, ya həyat yoldaşı bu ağır itki nəticəsində hansı əzabları yaşayıblar, hansı ağır-acını daşıblar, onda biz bünü dərinliylə dərk edərək, -deyərək zərif duyğu və düşüncələrlə fikirlərini bölüşdü.

Məktəbin müəllimi Kazım Ağalarov Hafizə dərs dediyi illəri xatırlayıb, arzu etdi ki, şəhidin adını daşıyan bu məktəb yenə də tezliklə doğma Şahvəlli kəndində fəaliyyət göstərsin.

edək, alacəhrə quşu kimi şivən qoparan qəriblikdə qalan qəbirələrimizi, şəhidlərin qəbrini ziyarət edək ki, onların ruhları da rahatlıq tapsın.

Bəli, şəhid Hafiz Fətəliyevin ruhu şad oldu ki, onun 50 yaşına vaxt oxuduğu və bu gün adını daşdığı doğma məktəbdə qeyd olundu, Sahib Abdullayevin ruhu da şad oldu ki, Şahvəlli məktəbinin kollektivi onun yolunu bu gün uğurla davam etdirir və məktəbin məzunu olan şəhidin də adı ehtiramla anılıb, xatirəsi yad olundu.

Şakir Əlifoğlu



Şakir Albaliyev - 50



Əzizimiz Şakir Albaliyev! 50 yaş insanın dünyaya, həyata, insana yetkin baxış dönməsidir. Bu dönmənin ardıcılı, uğurlu bəhrələrini uzun illər boyunca görməyinizi, bitməyən ailəçilik səadətinə yet-



məyinizi diləyirik.

Qoy bundan sonrakı ömrünüz, yaradıcılığınız da həmişə insanlara mənəvi həyanlıq, doğmalıq, ulusal sevgi üstə olsun.

Doğum gününüzü ürekdən təbrik edirik.

*Hörmətlə: AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin əməkdaşları
Aprel, 2019*

Şakir müəllim, Sizi 50 illiyiniz münasibətilə təbrik edirəm. Siz Cəbrayılın təmənnəsiz ziyalısı-sınız. Siz "Xudafərin"i yaşatmaq üçün özünüzü əridən ziyalısınız. Rəhmətlik Seyfəddin Əliyevdən, Sahib Abdullayevdən sonra o qəzəti ancaq Sizin kimi fədai ziyalı yaşada bilərdi. Sizi biz cəbrayılılar çox istəyirik, Sizin təmənnəsiz əməyinizi qiymətləndiririk. Nə yaxşı ki, Sizin kimi ziyalılarımız var. Tarixən təmənnəsiz cəbrayılı ziyalıların layiqli davamçısı-sınız... 100 yaşayın, qardaş! Cəbrayılı günlər qismətən olsun. Azad olmuş Cəbrayıldan ilk geniş yazı yazmaq Sizə, oxumaq bizə qismət olsun, inşaallah!

Əjdər Yunus Rza,
tarix üzrə fəlsəfə doktoru, şair

Cəbrayıl RiH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

Misirxanov Şükür Lətif oğlu, Alışov İbrahim Xəlil oğlu, Əhmədov Əliağa Yusif oğlu, Lətifova Fatma Şükür qızı və Baxışova Mınarə Məmmədali qızının

vəfatlarından kədərli vəziyyətlərini bildirir və ailə üzvlərinə dərin hüznə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Əzmkarlıq mücəssəməsi

Cəbrayılılarımız

İxtisasca müəllim olduğuma görə yolum hara düşsə, ilk növbədə orada fəaliyyət göstərən məktəbə baş çəkməyi özümə həmişə mənəvi borc bilməmişəm. Bu dəfə də yolum Xəzər rayonu Yeni Qala qəsəbəsində düşmüşdü. Mərdəkan dairəsi deyilən ünvanda yerləşən 323 sayılı tam orta məktəbin həyətində daxil olanda diqqətimi stadionda çox böyük canfəşanlıqla keçən futbol oyunu çəkdi. Ani olaraq hansısa bir futbol yarışının keçirildiyi fikrimə gəldi, amma tezəcə də bunun bir fiziki tərbiyə dərsi olduğunu yəqinləşdirdim. Məktəbin dəhlizinə keçdikdə isə çöldəki səsküylü meydançadan fərqli olaraq burada səssizlik idi. Bu təzadlı mənzərə də mənə əvvəlcə bir az çəşqinləşirdi: həyətdəki futbol oynayan sinfin uşaqlarının həyəti hara, burdakı sakitlik hara? Burdan da belə qəni götürdüm ki, hər müəllim özünün dərslərini apardığı sinif otağında şagirdlərin təlim-tərbiyəsi ilə ciddi məşğul olanda, içəridə bu cür sakitlik olur. Yəni müəllim və şagirdlərin başı dərslərə qarışdıqda, tədris olunan mövzu ətrafında fikirlər bir yerə cəm olduqda, məktəbdə də belə sakit bir ab-hava hökm sürür. Bu görünüş həm də məktəbdə olan ciddi nizam-intizamın əlaməti idi. Nizam-intizam olan yerdə isə müvəffəqiyyət olur. Nizam-intizamın bünövrəsi isə fərdi qaydada hər kəsin öz evindən-ailəsindən başlasa da, ümumi qaydada-ictimai şəkildə bütövlük tapıb formalaşması təlim-tədris ocaqları olan məktəblərdə əşılənib-öyrədilir.

Məktəbin foyesindəki divara vurulmuş fotosəkillərdə ayrı-ayrı tarixi anları əks etdirən görüntülərə də bir qədər diqqət kəsildikdən sonra tənəffüsün başladığını bildiren zəngin çalınması mənə öz əlimdən ayırdı. Sinif otaqlarından çıxan müəllimlərlə görüşürəm. Bu zaman bir müəllimə mənə yaxınlaşıb özü hal-əhval tutdu, mənə tanış olduğunu bildirdi:

- Mən Mələhət müəlliməyəm, Cəbrayıldanam. Qardaşım Çingiz

Musa oğlu Qasimov rayonda şəhid olanda, onun haqqında siz yazmısınız,-dedi. Sonra isə əlavə etdi ki, məktəbimizin direktoru da bizim rayondandır, bu ildən bu məktəbə direktor təyin olunub, o da dərslədir, indilərdə çıxacaq dərsləndən,-deyəndə sözü ağızda yarımçıq qaldı. Boyu uzun Burla Xatun timsallı uca boylu və yaraşığı bir gənc qızı mənə göstərüb tanış etdi. Birlikdə direktorun otağına keçdik.

Yenə fikir-xəyal qanadında uçağa başlayıram. Rəhmətlik akademik Tofiq Hacıyevin dedikləri



yadıma düşür ki, harda Cəbrayılı varsa, orda möhkəm ailəçilik ənənələri yaşayır, orada dövlətçilik var, xalqa, elə-obaya bağlılıq var. Bu sözlərin qüvvəti olaraq mən də düşünürəm ki, bəli, bu məktəbdə rastlaşdığım ciddi nizam-intizam da, gördüyüm səmimiyyət də, möhkəm kollektivlik də və s. -bütün bu kimi yaxşı tərəflər də -hamısı bu gənc Cəbrayılı qızın, məktəbin direktoru Günay Nizami qızı Rüstəmovanın özünü bu qısa müddət ərzində kollektivə doğma-laşdırma bilməsinin bir nümunəsidir. Çünki respublikamızın hər yerində onlara tapşırılan işin, vəzifənin öhdəsindən layiqincə gələ biləcək və bəslənən etimadı doğrultmaq artıq bir Cəbrayılı mənəviyyatı kimi, bir Cəbrayılı həyat tərzini özünü təsdiqə yetirir. Elə məktəbin ayrı-ayrı müəllimlərinin dilindən də Günay müəllimə ilə bağlı eşitdiyim səmimi, xoş sözlər bu dediklərimin məntiqi təzahürü kimi qəbul oluna bilər.

İstərdim ki, bu məqamda bu gənc məktəb direktorunun rəsmi olaraq kimliyi barədə də müəyyən açıqlama verəm. Atasını Nizami Fikrət oğlu Rüstəmov Cəbrayılın Böyük Mərcanlı kəndindən, anasını Gülbahar Adil qızı Qasimova isə Mehdili kəndindən dirlər. Bu izdivacdan dörd uşaq dünyaya gəlib: Tural, Günay, Teymur və Günel. Ailənin ikinci övladı olan Günay 9 aprel 1989-cu ildə Böyük Mərcanlı kəndində anadan olub. 4 yaşından doğma ev-əşiklərindən didərgin düşən Günayın elə ondan sonra da ağır və keşməkeşli həyatı baş-

layıb. Orta məktəb uşağı olanda - 2001-ci ilin 29 iyununda atası Nizami Fikrət oğlunun 45 yaşında qəflətən (yatıb yuxudan oyanmaması nəticəsində) dünyasını dəyişməsi Günay bərk sarsıdır. Zamanın acı gərdisinə baxmayaraq, o, orta təhsilini tamamlayıb, 2006-cı ildə sənədlərini ali məktəbə verir. Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olur. 2010-cu ildə bakalavr dərəcəsi ilə buranı bitirir. 2010-2012-ci illərdə isə Azərbaycan Dillər Universitetinin magistraturasında oxuyur,

dum.

Günay müəllimənin danışdığıca çöhrəsində gül açan təbəssümünün içində xəlifcə sezişən nisgil də var. Bu, körpə yaşlarında gördüyü yurd itkisidir, 12 yaşında daddığı atasızlıq ağrı-acısıdır. 24 yaşında -1 oktyabr 2013-cü ildə isə çərxi-fələk ona daha bir ağır itki yaşadı: 51 yaşında olan gənc anası Gülbahar xanım dünyadan köçüb. Bacı və qardaşlarını himayə etmək yükü də ağır və məsul bir yük, vəzifə kimi onun üstünə çöküb. Necə deyirlər, gənc yaşlarından ailədə ağbirçəklik (və ya müdriklik təmsil qarabirçəklik) etmək missiyası da onun üzərinə düşüb. Direktoru olduğu məktəbdə böyük bir kollektivə rəhbərlik etmək, evdə-ailedə isə böyüklük göstərmək - ağır və şərəfli yükün altına çiyin verib öhdəsindən uğurla gəlmək isə mətin iradəsi olan Günay müəllimənin zərif çiyinlərinin üstünə düşüb. Mən ondan soruşanda ki, Azərbaycan qadınlarının ən mühüm keyfiyyətləri hansılardır? Sadaladığı cavabların içərisində əzmkarlığı, mübarizliyi də xüsusi vurğuladı. Mümin Sekman kəlmələrindən birində deyir ki, "Əzm və inad arasındakı fərq ağıldır. Ağılı işlədərək diremək əzmdir. Ağılsız diremək inadır". İnadı ağılın gücünü hesabına əzmə çevirən və həyatında böyük əzmkarlıq nümayiş etdirən Günay Rüstəmovaya, sözün həqiqi mənasında, əsl Azərbaycan qızının, qadınının mübarizliyinin canlı daşıyıcısıdır. Filoloq-alim, şair Ağasən Bədəlzadənin mənə həsr etdiyi "Təzadlar dünyası" adlı şeirdən aşağıdakı misraları bu arada nitqimə gətirirəm:

*Vaxt olub gülləri duman-çən yuyub,
Dərdi ürəyinə tac olan da var.
Baharın özündə solub-quruyub,
Payızda göyərək açılan da var.*

Bəli, bizim Günay müəllimə də fələyin ona çəkdiyi dərsləri-acıları ürəyinin başına tac edə-edə -amansız fələyin acı rüzgarına acıq-qıçıq verə-verə öz əzmkarlığı ilə sonsuz arzu və ümidlərini göy-ərdib-yaşadır. İnsanın gücü onun ruhunun saflığında və sarsılmazlığındadır. Bu saflıq və sarsılmazlıq Günay Rüstəmovanın xarakterini, əqidəsini, mətinliyini müəyyənləşdirən mənəvi dəyər olmaqla həm də onun fiziki gücündə təzahür edib. Fiziki və mənəvi gücün bu cür bütövlüyü sayəsində bütün sınaqlara mətanətlə sinə gərən Günay müəlliməyə həyat yollarında hədəf götürdüyü bütün ali məqsədlərinə çatmasını arzulayıram!

Ş. PİRƏSƏDLİ,
fəlsəfə doktoru, dosent,
AMEA-nın aparıcı elmi işçisi

Qəzet Ədliyyə Nazirliyində qeydə alınıb.

H/h:55233080000
kod: 200888

VÖEN: 9900003611
M/h: 013010001031

Kapitalbankın Cəbrayıl filialı
VÖEN: 8200035441

Ünvan: AZ 1073, Bakı şəh.,
Mətbuat prospekti, 529-cu məhəllə
"Azərbaycan" nəşriyyatı.
Telefon: (051) 441-15-82

Baş redaktor:
Şakir Əlif oğlu
ALBALIYEV

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Materiallardakı faktların doğruluğuna müəlliflər cavabdehdir.

Əlyazmalar geri qaytarılmır.

Qəzet "Açıq Səma" qəzetinin kompüter mərkəzində yığılıb, səhifələnilib və "Azərbaycan" nəşriyyatında çap edilib.

albaliyevshakir@gmail.com
albaliyevshakir@rambler.ru

Sifariş №: 1000

Tiraj: 1200